

Bəli, bir zamanlar xəyal olanlar gerçəkləşirsə, ortaq keçmişdən ortaq gələcəyə yol xəritəsi cızılırsa, bu, sözün bütün dərinliyi və böyük hərfirlə hadisədir!

Bir neçə il yalnız dörd türk dövlətinin üzvlüyü ilə fəaliyyət göstərən Türk Şurasına digər qardaş dövlətlərin, habelə uzaqdakı qardaşımız Macarıstanın da qatılması bu birliyin gərəkiyindən xəbər verən hadisədir. Duyğular, düşüncələr,

Azərbaycandan alınıb Ermənistanla birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir.”

Türk Şurasının növbəti tarixi qərarları Bakıda verildi...



Türk Dövlətləri Əməkdaşlıq Şurasının VII Zirvə görüşünün Azərbaycanın evsahibliyi, Prezident İlham Əliyevin sədrliyi ilə 15 oktyabrda Bakıda keçirilməsi ilə paytaxtımız, ölkəmiz, ümumən, türk dünyası daha bir tarixi gün yaşadı. Türk dünyasından yollar Bakıya gətirdi, gələnlərin saatları Bakıda quruldu, türk xalqlarının gözləri Bakıya dikildi. Zirvə görüşündən öncə müxtəlif səviyyələrdə bir neçə önəmli görüş, müzakirə də oldu. Nəhayət, Türk Şurasının növbəti qərarları Bakıda verildi. Türk Şurasının toplantısı başa çatdı da, müzakirələr, təhlillər davam edir, hələ yeni-yeni müzakirələrə də səbəb olacaq.

gözləntilər fikrə, hərəkətə çevrilir. Tanrıya çox şükür, türk birliyi ideyası addım-addım gerçəkləşir. Ölkələrimizin xalqlarının, dövlət başçılarımızın çox ciddi çalışmaları ilə türk birliyi uğurla irəliləyir!

Naxçıvan Zirvəsinin 10 illiyində keçirilən Bakı Zirvəsi ümumtürk hadisəsi, tarixə qızıl hərfirlə yazılacaq yeni səhifə, bir sözlə, ümidlərin inama çevrilməsidir. Bu inamı bizlərə aşılayan dövlət rəhbərlərimizə min alqış! Zamanında türk birliyi yolunda şəhid olmuş, bu yola ömür həsr etmiş bütün fikir, dava adamlarının ruhu şad olsun! Bakıda keçirilmiş Türk Dövlətləri Əməkdaşlıq Şurasının VII Zirvə görüşündə Prezident İlham Əliyevin proqram xarakterli nitqindən, dünyaya bəyan etdiyi Azərbaycan həqiqətlərindən bir neçə məqamı ayrıca vurğulamaq, oxuculara bir daha çatdırmaq istəyirəm.

Əvvəla, türk dövlətləri arasında əməkdaşlığın inkişafının respublikamızın xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu deyən dövlət başçımız Naxçıvan Zirvəsinə xüsusi diqqət ayırdı: “Türk Şurasının VII Zirvə görüşü Naxçıvan Sazişinin imzalanmasının onuncu ildönümünə təsadüf edir. 2009-cu ilin oktyabrında dövlət başçılarının Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə görüşündə ölkələrimiz arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin

Doğrudan da, tarixi Azərbaycan torpağı Zəngəzurun mötəbər zirvədə xatırladılması Azərbaycan Prezidentinin məlum Soçi nidası, ardınca Aşqabad ittihamından sonra təcavüzkar siyasəti ilə qatı düşmənimizə çevrilmiş Ermənistanla artıq üçüncü sərrast zərbədir!

Bu yöndə qardaş ölkə liderlərinin diqqətini mövzunun mahiyyətinə cəlb edən dövlət başçımız Türk Dövlətləri Əməkdaşlıq Şurasının öncəki zirvə görüşlərinin yekun bəyanatlarında da dövlətlərin ərazi bütövlüyünə dəstəyin təsbit edildiyini xatırladaraq dedi: “Bildiyiniz kimi, Azərbaycanın ən ağır problemi olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın destruktiv siyasətinə görə irəliləyiş yoxdur. Ermənistan 30 ilə yaxındır ki, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir... Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi qəbul edilib. Bu qətnamələrdə işğalçı qüvvələrin Azərbaycan torpaqlarından qeyd-şərtsiz və tam çıxarılması birmənalı olaraq tələb edilir. Eyni zamanda, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, NATO, Avropa Parlamenti, Avropa Şurası və digər təşkilatlar buna oxşar qərar və qətnamələr qəbul ediblər. Ermənistan bu qətnamə və qərarların tələblərinə məhəl qoymur, beynəlxalq hüquqi öhdəliklərinin icrasından boyun qaçırır.

Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır, Azərbaycanın

ayrılmaz hissəsidir. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.

Naxçıvan Zirvəsindən ötən 10 il ərzində Türk Dövlətləri Əməkdaşlıq Şurasının bir təşkilat olaraq önəmli inkişaf yolu keçdiyini vurğulayan cənab Prezident bildirdi: “Şura ölkələrimiz arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya, kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynayır. Türk Şurasının mötəbər beynəlxalq təşkilatlarla əlaqələri genişlənir. Hazırda BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq mövcuddur. TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası zəngin mədəni irsimizin tədqiqi, maddi və mənəvi dəyərlərimizin dünya səviyyəsində təbliğində əhəmiyyətli rol oynayır... Mədəniyyət, elm, təhsil, turizm, gənclər və idman kimi sahələrdə birgə fəaliyyətimiz xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir”.

Türk Şurasının toplantısında Azərbaycanın müstəqillik illərində əldə etdiyi tarixi uğurlardan, xüsusən iqtisadi qüdrətdən, növbəti ümumi hədəfdən Prezidentimiz öyüncə söz açdı: “Zirvə görüşlərimiz ənənəvi olaraq əməkdaşlığımızın müxtəlif sahələrini əhatə edən mövzulara həsr olunur. Builki tədbirimizin “Kiçik və orta sahibkarlığın inkişafı” adlanan mövzusu mühüm aktualıq kəsb edir.

2017-ci ildə Azərbaycanda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Agentliyin yaradılmasında məqsəd kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsidir. Ölkə daxilində və xaricində geniş fəaliyyət imkanlarına malik güclü sahibkarlar sinfi formalaşdırılıb. Sahibkarlığın İnkişafı Fondu tərəfindən indiyədək 36 min sahibkara 1,4 milyard ABŞ dolları həcmində güzəştli kredit ayrılıb. 2018-ci ildə özəl sektorun ölkəmizin ümumi daxili məhsulunda payı 85 faiz təşkil edib.

Azərbaycan rəhbərinin zirvə görüşündə vurğuladığı kimi, dövlətimiz enerji və nəqliyyat sahələrində də işbirliyinə böyük önəm verir: “Mərkəzi Asiyadan olan təvəqqülümüzün enerji resurslarının bir hissəsi Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir... Azərbaycan Şərq–Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. 2017-ci ilin oktyabr ayında istifadəyə verilmiş Bakı–Tbilisi–Qars dəmir yolu tarixi İpək Yolumun bərpasına bizim müştərak töhfəmizdir”.

Dövlət başçımızın üzərində xüsusi dayandığı istiqamətlərdən biri də turizm sektoru oldu: “Biz ölkələrimizə xaricdən turistlərin cəlb edilməsi və ölkələrimiz arasında turist axınının təşviq etmək üçün səylərimizi artırmalıyıq”. Xatırladaq ki, yalnız cari ilin ilk doqquz ayında respublikamıza 2,4 milyon nəfər turist səfər edib, bunlardan 330 min nəfəri məhz qardaş ölkələrdən gələnlərdir. Digər gediş-gəlişlərlə yanaşı, turist sayının artması da içəridən qaynayıb–qarışmağımıza, necə deyirlər, mədəni paylaşımlara, qardaşcasına alış-verişlərə öz müsbət təsirini göstərəcək.

Nəhayət, Naxçıvan Zirvəsindən yola çıxmış Türk Şurasının Bakı Zirvəsində Türk Dövlətləri Əməkdaşlıq Şurasına başqanlıq respublikamıza keçdi. Prezident İlham Əliyevin əmin etdiyi kimi, Azərbaycanın başqanlıq dövründə Türk Şurasında üzv ölkələr arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə işbirliyi daha da dərinləşəcək, ümumtürk birliyi daha da möhkəmlənəcək.

Əkbər QOŞALI, şair-publisist